

Multifazalı sualtı boru kəmərlərində axın strukturları və istismar çətinlikləri

Ş.Z. İsmayılov¹, M.E. Şahlarlı²,
Şd.Z. İsmayılov¹

¹Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
²"Neftqazelmətdəqiqatlayıcı" İnstitutu

e-mail: mansursahlarli1994@gmail.com

Açar sözler: multifazalı axın, dik boru, mexaniki bərk hissəciklər, korroziya, eroziya.

DOI:10.37474/0365-8554/2022-1-32-35

Структуры потоков и эксплуатационные осложнения в мультифазных подводных трубопроводах

Ш.З. Исламъялов к.т.н.¹, М.Э. Шахларлы², Шд.З. Исламъялов¹
¹Азербайджанский государственный университет нефти и промышленности,
«НИПИнефтегаз»

Ключевые слова: мультифазный поток, райзер, твёрдые механические частицы, коррозия, эрозия.

В настоящее время новые нефтяные и газовые месторождения находятся на глубоководье, в связи с этим возникает проблема безопасного транспорта продукции этих месторождений из морских глубин на платформы и берег. Сегодня одним из наиболее используемых средств транспортировки нефтегазовой продукции являются трубопроводы. Поэтому исследование и предотвращение влияния нежелательных случаев мультифазного потока в трубопроводах является одним из основных задач. В результате проведенных исследований стало ясно, что в связи с рельефом морского дна на углубленных участках трубопровода и на кривых с радиусом R вертикальных труб при подъеме со дна на платформу твердые механические частицы оседают на дно. В таком случае в результате повреждений трубопровода возможны утечки, которые могут быть причиной уничтожения бентика и бентоса флоры и фауны на море и загрязнения окружающей среды. В этой статье были анализированы структурные формы мультифазного потока в подводном трубопроводе, исследованы их действия на трубопровод и показаны нежелательные случаи, образующиеся в райзерах.

Dərin sularda yeni enerji mənbələrinin kəş edilməsi və sahilə nəqli yeni neft-qaz texnologiyalarının inkişafına səbəb olur. Yer kürasının təxminən 2/3 hissəsi su altında qaldığından, yeraltı enerji ehtiyatlarının yüksək hissəsi su altındadır. Bu səbəbdən dərin sularda yeni yataqların kəş edilməsi və enerjinin sahilə nəqli əsas məsələlərdən biridir. Hazırda neft-qaz məhsullarının dünyanın hər hansı bir yerinə təhlükəsiz daşınması üçün əsas nəqliyyat vasitəsi kimi boru kəmərlərindən istifadə olunur. Buna görə də, sualtı neft-qaz boru kəmərlərinin təhlükəsizliyini və uzunmüddətli istismarını təmin etmək əsas məqsədlərdəndir. Tarixi statistik araşdırmlarla görə sualtı boru kəmərlərində


Flow structures and operation complications in multi-phase subsea pipelines

Ş.Z. İsmayılov Cand. in Tech. Sc.¹, M.E. Shahlarlı², Shd.Z. İsmayılov¹
¹Azerbaijan State University of Oil and Industry,
²"Oil-Gas Scientific Research Project" Institute

Keywords: multiphase flow, riser, solid mechanical particles, corrosion, erosion.

Currently, new oil and gas fields are located in deep water, in this view, a problem of secure transportation of the products of these fields from deep-sea water to the platform and shore occurs. Today, one of the widely used means of transportation of oil-gas products are the pipelines. Therefore, the research and prevention of the impact of troublesome cases of multi-phase flow in the pipelines are one of the main tasks. As a result of the studies carried out, it was defined that due to the relief of sea bed in the deep areas of the pipeline and on the curves with R radius of vertical tubes while lifting to the platform, the solid mechanical particles are settled at the bed. In such a case, as a result of pipeline damages, the leakages, which may lead to the elimination of bathyscaphe at the sea and pollution of environment, may arise.

The paper analyzes the structural forms of multi-phase flow in subsea pipeline, their effect on the pipeline studied and troublesome cases appearing in the riser shown as well.




Şəkil 1. Sualtı boru kəmərlərində baş verən qəza hallarının faizlə statistikası

baş verən qəza hallarının əsas səbəblərindən biri korroziyadır. Şəkil 1-də sualtı boru kəmərlərində baş verən qəza hallarının statistik nəticələri faizlə göstərilmişdir [1].

Sualtı boru kəmərlərinin korroziya və ya eroziya nöticəsində dağlışının əsas səbəblərindən biri de multifazalı axının struktur formaları ilə əlaqədardır.

Maye və qaz axının struktur formaları onlarımla nəzəri tədqiqi

Üfüqi boru kəmərlərində multifazalı axının struktur formaları aşağıdakılardır: təbəqələşmiş, fazaları hamar sərhədli və dalğavari sərhədli olan, qaz qabarcıqlı, tixachi, emulsiyalı, həlqəvi.



Şəkil 2. Üfüqi (a) və şaquli (b) boru kəmərlərində axın struktur formaları

Şəkil 2, a-da üfüqi boru kəmərlərində qaz-maye axınlarının struktur formaları uyğun olaraq aşağı, orta və yüksək sürətlərdə göstərilmişdir. Qaz-maye axınlarının struktur formaları bir-biri ilə əlaqəlidir və axın şəraiti dəyişikdə həmin formaların biri, digərinə keçə bilir [2].

Şaquli boru kəmərlərində multifazalı axının struktur formaları aşağıdakılardır: tixachi, köpüklü, qaz qabarcıqlı, həlqəvi.

Şəkil 2, b-də şaquli boru kəmərlərində qaz-maye axınlarının struktur formaları uyğun olaraq aşağı, orta və yüksək sürətlərdə göstərilmişdir.

Qaz qabarcıqlı axın – qabarcıq axını ümumiyyətlə çox yüksək maye sürətində və aşağı qaz sürətində meydana gelir, yəni mayenin axın sürəti, qazi qabarcıqlara parçalamaq üçün kifayət qədər yüksəkdir, lakin maye fazada qabarcıqların daha yaxşı qarışması üçün kifayət deyil [3].

Həlqəvi axın – qazın sürəti kifayət qədər yüksək olduqda, borunun ortasındaki maye, həlqəvi axını əmələ gətirmək üçün qaz fazası tərəfindən divara itələnir [3].


Tixachi axın – tixachi struktur formasi sisteme təzyiqin durmadan doyma təzyiqində aşağı düşməsi (əsasən qeyri-stabil neft və kondensatın nəqli zamani) həm həllolmuş vəziyyətdən ayrılmış, həm də əvvəl ayrılmış qazın höcmünün genişlənməsi sayasında qaz fazasının höcmünün artması baş verir [2]. Bu zaman ayri-ayri qabarcıqlar toplanaraq tixach əmələ gatırır [2]. Qabarcıqlar ümumiyyətlə boru diametrindən töxminən 1.5 ilə 3 dəfə uzun olur [4].

Köpüklü və ya kiçik dispersiyalı axın rejimi, sabit tixachi axından sabit həlqəvi axına kecid zamanı çox xaotik dalgalı bir axın növdür.


Təbəqələşmiş axın – bu struktur forma əsasən ağırlıq qüvvəsinin təsirindən yaranır və iki faza arasındaki sərhəd hamar və müxtəlif amplitudlu dalğalardan ibarət olur. Multifazalı axının bu rejimində boru kəmərinin demək olar ki yarısı quru, yarısı isə nəm olur.

Sualtı boru kəmərlərində multifazalı axın zamani yaranan korroziya prosesinin nəzəri tədqiqi və təsirlərinin araşdırılması

Korroziya neft-qaz sənayesində əsas problemlərdəndir. Dəniz suyunun tərkibinin, çoxfazalı axının dəniz hidrotexniki qurğuların və sualtı boru kəmərlərinə təsirinin əyri nilməsi, dəniz neft və qaz qurğularının istismar müddətini artırmaq və



Şəkil 3. Karbonlu poladlarda H₂O-CO₂-H₂S (b) maddələrinin sistemli korroziya mexanizmi



Şəkil 4. Dik borularda arzuolunmaz halların yaranma prosesi (a), sualtı boru kəməri-dik boru sistemlərində sızmaların baş verdiyi yer (b)

optimal variant tapmaq üçün əsas məsələlərdən biridir. Araşdırımlar göstərir ki, boru kəmərlərində su olmadıqda karbon qazı (CO_2) kəmərlərin daxili səthinə təsir etmir [5]. Son zamanlar dünyanın müxtəlif yerlərində sohra, quru və 2200–3000 m dəniz dərinliklərində keçən boru kəmərləri CO_2 daşımalarında istifadə edilmişdir [6].

Şəkil 3-də karbonlu poladlarda $\text{H}_2\text{O}-\text{CO}_2$ və $\text{H}_2\text{O}-\text{CO}_2-\text{H}_2\text{S}$ maddələrinin sistemli iştirakı ilə korroziyanın əmələgəlmə mexanizmi göstərilmişdir [7].

Araşdırımlar nəticəsində müəyyən olunmuşdur ki, mexaniki hissəciklərin sualtı boru kəmərlərinin çökək hissələrində toplanması nəticəsində və multifazalı axın, sualtı boru kəmərinin dənizdibindən özüle qalxan əyrisinə daxil olmamışdan qabaq borunun dibində neft-qaz sızmaları baş verə bilər. Həmin hissələrdə sızmaların baş verməsinin əsas səbəbi korroziya-eroziya hadisələridir. Korroziya üümüyyətlə qaynaq nöqtələri, tikişlər və yüksək təsirlə zona kimi yüksək təzyiqli yerlərdə baş verir.

Aşağıda göstərilən bəzi maddələrin qarşılıqlı təsiri nəticəsində borudaxili korroziyanın sürəti artır: oksigen, müəyyən bir şəraitdə H_2S ilə reaksiyaya girərkən elementar kükürd, kükürd turşusu və ya digər kükürd birləşmələri əmələ gətirir [8].

H_2S müəyyən şərtlərdə O_2 və SO_2 ilə reaksiyaya girərkən elementar kükürd, kükürd turşusu və ya digər kükürd birləşmələri əmələ gətirir [8].

Müşahidələr göstərir ki, çoxfazalı axınların dənizdə özüllərəsi və quyulardan özüllərə naqli zamanı, boru kəmərinin dənizdibindən platformaya qalxan R-radiuslu əyri hissəsində mexaniki bərk və maye hissəciklər ağırlıq qüvvəsinin təsirində dibə çökür, bu da boru kəmərlərinin yeyilmə və deşilməsinə səbəb olur.

Multifazalı axının R radiuslu bir qövs ilə dənizdibindən özüle qalxma əyrisinə daxil olmamışdan qabaq borunun dibindəneft-qaz sızmaları baş verə bilər. Həmin hissələrdə sızmaların baş verməsinin əsas səbəbi korroziya-eroziya hadisələridir. Korroziya üümüyyətlə qaynaq nöqtələri, tikişlər və yüksək təsirlə zona kimi yüksək təzyiqli yerlərdə baş verir.

Nəticə

Yuxarıda verilənləri nəzərə alsaq sualtı boru kəmərləri-dik boru sistemlərində multifazalı axın zamanı baş verən arzuolunmaz halların nəticələri bunlardır.

1. Korroziya-eroziya proseslərinin sürəti artır.
2. Boru kəmərində tixacların yaranması hesabına kəmərin diametrinin en kəsik sahəsinin azalması baş verir.
3. Sualtı boru kəmərlərinin istismar müddəti, etibarlılığı və dayanıqlığı azalır.
4. Fasiləsiz texniki xidmət tələb olunur, bu da əlavə xərclərə səbəb olur.

Ədəbiyyat siyahısı

1. Yutao Liu, Hao HU, Di Zhang. Probability Analysis of Damage to Offshore Pipeline by Ship Factors, Transportation Research Board 92th 27 Annual Meeting 28 for Presentation and Publication.
2. Miralamov H.F., Ismailov Q.Q. Neftin və qazın boru kəmərləri ilə neqli, 2010.
3. Udara S.P.R. Arachchige, Kohilan Rasenthiran, Lakshan M.A.L., Lakshitha Madalagama M.K., Prabhath Pathirana P.R., Sakuna Sandupama P.W. Multiphase flow regime transition in vertical flow, v. 4, Issue 5, May 2019.
4. John R. Thome and Andrea Cioncolini. Encyclopedia of Two-Phase Heat Transfer and Flow, Set 1: Fundamentals and Methods, v. 3: Flow Boiling in Macro and Microchannels, World Scientific Publishing, 2015.
5. Christopher Nwimae, Prof. Nigel Simms, School of Applied Science, Cranfield University, Cranfield, Bedfordshire, MK430AL, UK, Potential Corrosion Issue in CO_2 Pipeline // Journal of Education and Practice, 2019, v. 10, No.12,
6. Lucci, A., Demofonti, G. and Spinelli, C.M. "CO₂ Anthropogenic Pipeline Transportation", The Twenty-first International Offshore and Polar Engineering Conference, 2011, 19-24 June, Maui, The International Society of Offshore and Polar Engineers, Mountain View, California, Paper No. ISOPE-I-11-170.
7. J. Banas, U. Lelek-Borkowska, B. Mazurkiewicz, W. Solarski. Effect of CO₂ and H₂S on the composition and stability of passive film on iron alloys in geothermal water, Electrochimica Acta 52 (2007) 5704–5714, Available online 15 February 2007.
8. New Look at Impurities in CO₂ for EOR and their consequences, Ray McKaskle, P.E. Trimeric Corporation, Presented at the 20th Annual CO₂ Flooding Conference, December 11-12, 2014, Midland, Texas.

References

1. Yutao Liu, Hao HU, Di Zhang. Probability Analysis of Damage to Offshore Pipeline by Ship Factors, Transportation Research Board 92th 27 Annual Meeting 28 for Presentation and Publication.
2. Miralamov H.F., Ismailov G.G. Neftin ve gazın boru kemerleri ile neqli, 2010.
3. Udara S.P.R. Arachchige, Kohilan Rasenthiran, Lakshan M.A.L., Lakshitha Madalagama M.K., Prabhath Pathirana P.R., Sakuna Sandupama P.W., Multiphase flow regime transition in vertical flow, v. 4, iss. 5, May 2019.
4. John R. Thome and Andrea Cioncolini. Encyclopedia of Two-Phase Heat Transfer and Flow, Set 1: Fundamentals and Methods, vol. 3: Flow Boiling in Macro and Microchannels, World Scientific Publishing, 2015.
5. Christopher Nwimae, Prof. Nigel Simms, School of Applied Science, Cranfield University, Cranfield, Bedfordshire, MK430AL, UK, Potential Corrosion Issue in CO₂ Pipeline // Journal of Education and Practice, 2019, vol. 10, No.12, pp. 1-12.
6. Lucci, A., Demofonti, G. and Spinelli, C.M. "CO₂ Anthropogenic Pipeline Transportation", The Twenty-first International Offshore and Polar Engineering Conference, 2011, 19-24 June, Maui, The International Society of Offshore and Polar Engineers, Mountain View, California, Paper No. ISOPE-I-11-170.
7. J. Banas, U. Lelek-Borkowska, B. Mazurkiewicz, W. Solarski. Effect of CO₂ and H₂S on the composition and stability of passive film on iron alloys in geothermal water, Electrochimica Acta 52 (2007) 5704–5714, Available online 15 February 2007.
8. New Look at Impurities in CO₂ for EOR and their consequences, Ray McKaskle, P.E. Trimeric Corporation, Presented at the 20th Annual CO₂ Flooding Conference, December 11-12, 2014, Midland, Texas.